

**Buraxılışın əsas xəbərləri:**

- “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
- Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
- Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası
- “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında dəyişikliklər
- PwC Azərbaycan şirkətinin 2-ci İllik CEO Sorğusu AmCham-in işgüzar naharında təqdim olunub



**pwc**

Buraxılışda əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:

Arif Quliyev, Vergi və Hüquq Xidmətləri Departamentinin Rəhbəri, İdarəedici Direktor

arif.guliyev@pwc.com

Elçin Məmmədov, Direktor, Hüquqi Praktikanın Rəhbəri

elchin.mammadov@pwc.com

Marketing və Kommunikasiya məsələləri üzrə Rəhbər Aysel Süleymanova  
aysel.suleymanova@pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə  
90A Nizami küçəsi  
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515  
Faks: +994 12 497 7411

[www.pwc.com/az](http://www.pwc.com/az)



© 2017 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqami nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

### **“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər**

Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Qanunun 4.2-ci maddəsində nəzərdə tutulan dövlət tənzimləmə tədbirlərinə əlavə olaraq aşağıdakıları da həyata keçirəcək:

1. *Dərman vasitələrinin farmakonəzarətinin həyata keçirilməsi.* Farmakonəzarət dedikdə, dərman vasitələrinin əlavə təsirlərinin və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələrin aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində həyata keçirilən fəaliyyət başa düşülür;

2. *Xüsusi nəzarətdə olan dərman vasitələrinin siyahısının tərtib edilməsi.* Xüsusi nəzarətdə olan dərman vasitəsi dedikdə, insan sağlamlığına zərərli təsiri baxımından istifadəsinə xüsusi nəzarət tələb olunan dərman vasitəsi başa düşülür;

3. *Dərman vasitəsinin təsnifatlaşdırılmasının həyata keçirilməsi.* Dərman vasitələrinin təsnifatlaşdırılması dedikdə, dərman vasitələrinin mənşəyi, buraxılıma

qaydası, fiziki-kimyəvi, toksikoloji, farmakoloji, terapevtik və digər xüsusiyyətlərinə görə sistemləşdirilməsi və qruplaşdırılması başa düşülür;

4. *Dərman vasitələrinin ekspertizasının həyata keçirilməsi.* Dərman vasitələrinin ekspertizası dedikdə, dərman vasitələrinin keyfiyyətinin, effektivliyinin və təhlükəsizliyinin müəyyənəndirilməsi məqsədi ilə fiziki-kimyəvi, bioloji, klinikayaqədər tədqiqatlar, klinik sınaqlar (klinik tədqiqatlar), bioekvivalentliyin müəyyən edilməsi, eləcə də dərman vasitələrinin qeydiyyat, farmakonəzarət sənədlərinin və standartlaşdırma dair normativ sənədlərinin araşdırılması yolu ilə aparılan tədqiqat və sınaqlar başa düşülür.

Dəyişikliklərlə əlavə edilmiş anlayışlardan biri də dərman vasitəsinin geri çağırılmasıdır. Dərman vasitəsinin geri çağırılması dedikdə, istehsalçı və ya Səhiyyə Nazirliyi\* tərəfindən yararsız və ya insan sağlamlığı üçün təhlükəli olan dərman vasitəsinin tam və ya qismən dövrüyədən çıxarılması başa düşülür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına\* uyğun olaraq,

## 10 sayılı Buraxılış

Azərbaycan Respublikasının Nazirlər Kabineti dərman vasitələrinin geri çağırılması qaydasını (dərman vasitələrinin ekspertizasının aparılması və dərman vasitələrinin farmakonəzarəti qaydaları da daxil olmaqla) Prezidentlə razılaşdırmaqla 3 ay müddətinə təsdiq edəcək.

Dəyişikliklərlə həmçinin dərman vasitəsini ölkəyə idxal etmək səlahiyyətinə malik şəxslərin dairəsi də müəyyən edilib. Belə ki, dövlət qeydiyyatı məqsədi ilə dərman vasitələrinin və həmin dərman vasitələrinin istehsalında istifadə edilən dərman maddəsinin (dərman substansiyasının) nümunələrini Azərbaycan Respublikasının ərazisinə Nazirlər Kabinetinin\* müəyyən etdiyi miqdarda Səhiyyə Nazirliyi\*, istehsal və ya topdansaş əzçalıq fəaliyyəti ilə məşğul olan müəssisələr, xarici istehsalçının Azərbaycan Respublikasındakı nümayəndəliyi (filialı) və ya onun müvəkkil etdiyi şəxs idxal edə bilər.

Dəyişikliklərə əsasən, dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələri, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi üçün Nazirlər Kabinetinin\* müəyyən etdiyi qaydaya uyğun olaraq farmakonəzarət üzrə tədbirlər görürlər və farmakonəzarət üzrə məsul şəxs müəyyən edirlər.

Müalicə-profilaktika müəssisələrinin farmakonəzarət üzrə məsul şəxsləri, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin əlavə təsirləri və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.

- - *“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə* Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1150-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən.

### **Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər**

Dəyişikliklərə əsasən, bəzi aksizli malların - bütün məhsullarının qanunla nəzərdə tutulmuş vergi dərəcələri artırılıb. Belə ki, siqarlar, ucları kəsilən siqarlar və siqarillaların 1000 ədədi üçün vergi dərəcəsi 10 manatdan 20 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərin 1000 ədədi üçün isə 4 manatdan 12 manata qaldırılıb.

### **Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar yeni redaksiyada təsdiq edilib. Yeni qaydalarla aşağıdakı prosedur, qayda və siyahılar müəyyənənşib:

1. Amerika Birləşmiş Ştatlarının hüquqi və fiziki şəxslərinə məxsus və barəsində hesabat verilməli hesabların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurları, Ümumi Hesabatlılıq Standartı əsasında xarici dövlətlərin fiziki və hüquqi şəxslərinə məxsus hesablar üzrə hərtərəfli yoxlama prosedurları;
2. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların həmin dövlətlərin səlahiyyətli orqanlarına verilməsi hədləri;
3. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların hesabat verən maliyyə institutları tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə verilməsi qaydası;
4. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həmin dövlətlərin səlahiyyətli orqanlarına verilməsi qaydası;
5. Azərbaycan Respublikasının hesabat verməyən maliyyə institutlarının siyahısı;
6. Hesabat verilməyən hesabların siyahısı.

# *PwC Azerbaijan Times*

## 10 sayılı Buraxılış

### *“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında dəyişikliklər*

Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması artırılaraq aşağıdakı miqdarda müəyyən edilib:

- Bakı şəhərində - 90 manat;
- Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində - 70 manat;
- Respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə - 65 manat.

### *PwC Azərbaycan şirkətinin 2-ci İllik CEO Sorğusu AmCham-ın işgüzar naharında təqdim olunub*

22 İyun 2018-ci il tarixində, PwC Azərbaycanın Marketing və Kommunikasiyalar üzrə Rəhbəri Aysel Süleymanova AmCham biznes cəmiyyətinə PwC-nin Azərbaycan üzrə 2-ci İllik CEO Sorğusunun əsas nəticələrini təqdim etmişdi. Oç dünya iqtisadiyyatı və şirkətin artım templəri, gəlirliyin artımı, biznes, iqtisadi, siyasi, sosial təhlükələrin artması, kimi meqa-tendensiyaları ilə yanaşı, biznesə inam haqqında fikirlərini paylaşdı.

Azərbaycan hesabatı Davosda keçirilən Dünya İqtisadi Forumunda təqdim olunan PwC-nin 21-ci İllik Qlobal CEO Sorğusunun bir hissəsidir. Sorğuda Azərbaycan iqtisadiyyatının aparıcı sektorlarında fəaliyyət göstərən 40 özəl və dövlət şirkətinin CEO-ları iştirak edib, iqtisadi tendensiyalara, biznes məsələləri və imkanlarına dair fikirlərini bölüşüblər.